

# II "ANİMAFİLM" Bakı Beynəlxalq Animasiya Festivalı

ŞÜAR: ƏNƏNƏ VƏ İNKİŞAFA YENİ BAXIŞ

18-20 oktyabr 2019-cu il

PERİ  
FILM


## İkinci ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı

### FilmFreeway festival platformasında qeydiyyat üçün təlimat

[FilmFreeway](#) ən böyük beynəlxalq kino və animasiya festivallar platformasıdır. Dünyanın hər yerində keçirilən 8 mindən artıq müxtəlif festivallara müraciətlər (müsabiqələrdə iştirak üçün ərizələr) burada qəbul olunur. 2019-ci ildən ANİMAFİLM də öz festivallarına, tədbirlərinə müraciətləri bu platforma üzərindən qəbula başlayıb.

Əslində bu portalda qeydiyyat və müraciətlərin göndərilməsi bu tipli sayt və portalların heç birindən **çətin deyil**. Azərbaycanlılar üçün bircə çətinliyi bundan ibarətdir ki, portal **ingilis dilindədir**, ona görə də qeydiyyatı asanlaşdırmaq üçün bu **qısa təlimata** göz yetirin:

Beləliklə, yuxarıdakı linklə portala daxil olduqda qarşınıza çıxan bu səhifədə öncə qeydiyyattan keçmək lazımdır:



VPN FilmFreeway [CA] filmfreeway.com/ANIMAFILM-Baku-International-Animation-Festival

FilmFreeway How It Works Browse Festivals Log In Sign Up

ANIMAFILM - Baku International Animation Festival

About Awards Rules Submit Now

Post on Twitter

Share on Facebook

Event Type

GOLD\*

Film Festival

Screenwriting Contest

Second edition of ANIMAFILM - Baku International Animation Festival will be held in the capital of Azerbaijan, from 18 to 20 October 2019. The festival will show dozens of foreign and national animated films for children and adults for three days. The goal of the organizers is to create an annual event that will delight the local and foreign audience and professionals, as well as promoting the development of animation art in Azerbaijan.

Awards & Prizes

- Best Short Animated Film (up to 20 minutes)
- Best Azerbaijani Short Animated film (up to 20 minutes)

Add to List

Dates & Deadlines

- February 23, 2019  
Opening Date
- July 31, 2019  
Regular Deadline


## II “ANİMAFİLM” Bakı Beynəlxalq Animasiya Festivalı

ŞÜAR: ƏNƏNƏ VƏ İNKİŞAFA YENİ BAXIŞ


18-20 oktyabr 2019-cu il

PERİ  
FILM

Bunun üçün yuxarıdakı şəkildəki kimi “Log in” (“qeydiyyatdan keçmək”) düyməsini tıklayıb növbəti səhifəyə keçməlisiniz:



Portalda qeydiyyatdan keçmək üçün 3 yol vardır. Facebook, Google (G-mail) və adi qeydiyyat üsulu. Anı olaraq qeydiyyatata düşmək üçün yuxarıdakı şəkildəki ilk iki formalardan birini seçin.



# II “ANİMAFİLM” Bakı Beynəlxalq Animasiya Festivalı

ŞÜAR: ƏNƏNƏ VƏ İNKİŞAFA YENİ BAXIŞ  
18-20 oktyabr 2019-cu il

PERİ  
FILM

Beləliklə, siz artıq portalın Ana Səhifəsindəsiniz. Yuxarı şəkildəki “My Projects” (“Mənim layihələrim”) düyməsini tıklamaqla siz öz layihənin qeydiyyatına başlayırsınız.


Aşağıdakı açılmış səhifədə əvvəlcə lap yuxarıda “Project Title” (“Layihənin adı”) sətirində layihənin adını **ingiliscə** yazdıqdan sonra, qeydiyyatı öz dilimizdə davam etdirmək üçün aşağıda qırmızı dairəyə alınan “My Project also has a non-English Title and Synopsis” (“Mənim layihəmin qeyri-ingilis dilində də adı var”) punktuna quş qoyduqdan sonra aşağıda açılan sətirlərə artıq azərbaycanca layihə haqqında məlumatlar yazmağa başlayın. Hər hansı bir məlumatın səhv gedəcəyindən çəkinməyin, sonradan onları təzədən redaktə edib yaddaşa bir daha vermək mümkündür.

Qeydiyyatı düşmək üçün quş qoyulmuş boksları (şəkildəki kimi) doldurmaq kifayətdir.

Qeydiyyatı bitirmək üçün yenə “My Projects” bölməsinə gedin və aşağıdakı növbəti səhifəyə keçin:

The screenshot shows the 'Add a Project' form on the Animafilm website. The form is divided into five sections:

- 1 Project Information**: Includes fields for Project Type (Film / Video, Script, Music / Songwriting, Photography / Design), Project Title (English), Brief Synopsis (English), Project Title (Original Language), Brief Synopsis (Original Language), Website, Twitter, Facebook, and Instagram. A red checkmark is visible in the top right corner.
- 2 Submitter Information**: Includes a field for Submitter Information.
- 3 Credits**: Includes sections for Director, Writers, Producers, and Key Cast, each with a Name field and a Prior Credits (Optional) field.
- 4 Specifications**: Includes fields for Film Type (Animation, Documentary, Experimental, Feature, Music Video, Short, Student, Television, Virtual Reality, Web / New Media, Other), Genre, Runtime (Hours, Minutes, Seconds), Completion Date, Production Budget, Country of Origin, Country of Filming, Film Language, Shooting Format, Aspect Ratio, Film Color, Student Project, and First-Time Filmmaker. A red checkmark is visible in the top right corner.
- 5 Screenings / Distribution**: Includes sections for Screenings & Awards and Distribution Information, each with an Event Name field and an Actions field.



Burada müsabiqəyə təqdim olunan **layihənin faylı**, yəni animasiya filminin və ya ssenarinin faylı yüklənir. Əgər varsa layihənin təqdimat fotosu (loqosu), sonra isə müraciət edənin öz tərcümeyi-halı və fotosu yüklənir.

Qeydiyyatı başa çatdırmaq üçün layihə **yadda saxlanılır** və qeydiyyatın tamamında bütün məlumatlar doğrudursa, ANİMAFİLM festivalına müraciətinizi təqdim etmək üçün kredit kartının köməyi ilə simvolik 5 dollarlıq ödəniş edin (ödəniş olmadan layihənin qeydiyyatı bitmiş sayılmır). Əgər qeydiyyat zamanı ödəniş həyata keçirmədən son səhifədən çıxmısınızsa, ödəniş olan hissəyə (təzədən) keçmək üçün aşağıdakı şəkildəki düyməni tıklayın.



# II "ANIMAFİLM" Bakı Beynəlxalq Animasiya Festivali

ŞÜAR: ƏNƏNƏ VƏ İNKİŞAFA YENİ BAXIŞ

18-20 oktyabr 2019-cu il

PERİ  
FILM

ANIMAFİLM - Baku International Animation Festival

Second edition of ANIMAFİLM - Baku International Animation Festival will be held in the capital of Azerbaijan, from 18 to 20 October 2019. The festival will show dozens of foreign and national animated films for children and adults for three days. The goal of the organizers is to create an annual event that will delight the local and foreign audience and professionals, as well as promoting the development of animation art in Azerbaijan.

**Awards & Prizes**

- Best Short Animated Film (up to 20 minutes)
- Best Azerbaijani Short Animated film (up to 20 minutes)
- Best Short Animated Film for Children (up to 10 minutes)

**Dates & Deadlines**

- February 23, 2019  
Opening Date
- July 31, 2019  
Regular Deadline
- August 31, 2019  
Notification Date

Ödəniş keçdikdən sonra ekranda **layihənin statusu** (aşağıdakı şəkildəki kimi) peyda olur (məsələn, layihənin gözləmə rejimində olması) və həmin status festival baş tutub bitənə qədər müxtəlif cür dəyişir (məsələn, seçilib, rədd edilib, qalib gəlib və s. tipli).

Submissions (1) Archived Submissions (0)

Festival	Project	Notification Date	Submission Status	Judging Status
ANIMAFİLM - Baku International Animation F...	Proud Kettle	August 31, 2019	In Consideration	Undecided

**Müraciətin statusu**

- In Consideration:** All submission requirements satisfied. Submission under review.
- Incomplete:** Festival awaiting receipt of submission or requesting additional information.
- Disqualified:** Festival has disqualified the submission from consideration.
- Withdrawn:** Filmmaker has withdrawn submission from festival.

**QEYD:** Siz seçimlər başlanana qədər, yəni müraciət qəbulu dayanana qədər istədiyiniz zaman layihənizə qayıdıb onu redaktə edib faylı başqası ilə əvəz edə bilərsiniz. Eyni zamanda layihəniz ilə başqa festivallarına müraciət edə bilərsiniz.